



## AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ

### Q Ə R A R

№ 14/10

Bakı şəhəri

20 dekabr 2017-ci il

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” üzrə AMEA-nın icraçısı olduğu tədbirlərinin yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planı haqqında

Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədləri Azərbaycanda qeyri-neft sektorunun mühüm sahəsi və kənd təsərrüfatının prioritet istiqamətlərindən olan baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilmiş işlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlərə nail olmaq üçün elmin fəal iştirakı vacibdir və sözügedən Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında digər təşkilatlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının da qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Yuxarıda qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR**:

1. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə AMEA-nın müvafiq strukturları arasında iş bölgüsünü nəzərdə tutan Tədbirlər Planı təsdiq edilsin (əlavə).
2. Dövlət Proqramının yerinə yetirilməsi ilə bağlı görülən işlər haqqında informasiyanın toplanması, işlənməsi, hesabatların hazırlanaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunması, AMEA-nın daxilində, eləcə də AMEA ilə

digər icraçı təşkilatlar arasında əlaqələndirmənin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə işçi qrupu yaradılsın:

Biologiya üzrə fəlsəfə doktoru Əzizov Fərhad Şirin oğlu	–	AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini
Biologiya üzrə fəlsəfə doktoru Bəkirov Qüdüret Məmməd oğlu	–	AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri
Biologiya üzrə fəlsəfə doktoru Məmmədov Ayaz Məmməd oğlu	–	AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri
Mustafayev Aqil Gülməmməd oğlu	–	AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsinin elmi işçisi

3. Tədbirlər Planının yerinə yetirilməsinə məsul qurumlara tapşırılsın ki, Fəaliyyət Proqramının icrası üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təmin edilsin.
4. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilsin.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi

akademik Rasim Əliquliyev

